

XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində dünyanın güc dövlətlərinin müstəmləkəçilik siyaseti davam edirdi. Qərbi Avropa dövlətləri, o cümlədən car Rusiyası yeni torpaqlar zəbt etmək məqsadılıq müstəmləkəçilik siyasetlərini genişləndirmişdilər.

Həmin dövrdə Cənubi Qafqazın geosiyasi vəziyyəti, iqtisadi potensialı təkcə uzaq dövlətlərin deyil, eyni zamanda qonşu dövlətlərin - Türkiye və Qacarlar dövlətinin də diqqətini cəlb edirdi.

Bir tərəfdən Azərbaycanda mövcud olan dövlət - xanlıqlar arasında müharibələr, iqtisadi tənzəl, digər tərəfdən Rusiya, Osmanlı və Qacarlar dövlətinin Azərbaycan torpaqlarını ele keçirmək planları vəziyyəti çox mürəkkəb bir hala gatırımdı. Lakin Rusiya imperiyasının iqtisadi və hərbi gücü qarşısında Osmanlı və Qacarlar dövlətləri zəif görünürdü. Bu zəifliliyi Rusiya-Qacarlar və Rusiya-Şimali dövlətləri arasında baş vermiş (1804-1813 və 1806-1812-ci illər) müharibələrin nəticələri də göstərmış oldu. Belə ki, Rusiya hər iki müharibədə qalib geldi və "Gülüstan" və "Buxareyt" sülh müqavilələri ilə Cənubi Qafqaza, elekse də digər ərazilərə olan iddialarının bir qismını tamim etməye nail oldu.

Rusyanın Qafqazda möhkəmləndirən narahat olan İngiltərə isə

Qacarlar dövlətinin ərazi-sine getmiş Cavad xanın oğlu Uğurlu xan, Bakı xanı Hüseynqulu xan və Şamaxı xanı Mustafa xan Qacarlar ordusunu tərkibində Azərbaycana qayıtlılar. Onların qayıdış xəbarı ölkədə usyanların başlanmasına sebəb oldu.

Qacarlar ordusu Qarabağ torpağına hücum edərək Şuşa qalasını 48 gün mühasirəde saxladı. Lakin ruslar tərəfindən müdafiə olunan Şuşa qalası 48 gün mühasirəde qalısa da, Abbas Mirzə onların müqavimətinin qıra bilmədi. Hüseynqulu xan da Bakını elə keçirə bil-



başçısı Ağa Mirfəttah və şəhərin keçmiş başçısı Fətəli xan da daxil edilmişdi.

Sah hökuməti ruslara danışçılarla başlamağa mecbur oldu. Noyabr ayının 6-da Dehkarqanda yenidən danışçılar başlandı. Rusiya tərəfindən nü-

mlərin üzərində qadağan olunurdu. Xəzər dənizində yalnız Rusiyaya məxsus hərbi gəmilər üzərində (madde 8); hər iki dövlətin saflarının, nazirlərinin və işlər müvəkkillərinin qəbulu və bu zaman onlara ehtiram olunmasından bəhs olunurdu (madde 9); əvvəller ol-

Tarixi ədalətsizliyin acı nəticələri

her vasitə ilə İranla kömək edirdi. 1814-cü ilde noyabrın 15-də Tehran'da İranlı İngiltərə arasında Rusiyaya qarşı müqavilə imzalandı. Müqaviləye görə İngiltərə İran ordusunun yenidən qurulmasına, onun o dövrün müasir silahları ilə təchiz olunmasına yaxınlaşdırmaq və başlamışdı. İngilis diplomatikası qarşısında duran vezifələrdən biri da Osmanlı dövləti ilə Qacarlar dövləti arasında olan ziddiyətləri aradan qaldırmak və hər iki dövləti yene de Rusiyaya qarşı yönəltmək idi.

1823-cü ildə İngiltərinin vasitəciliyi ilə Qacarlar dövləti ilə Osmanlı dövləti arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalandı. Bəhs olunan dövrdə Rusiya Şimali Qafqazı elə keçirmək üçün dağlı xalqları ilə de amansız müharibə aparındı. Əlbətə, bələ bir şəraitdə yenidən Qacar və Osmanlı dövlətləri ilə müharibənin başlanmasına arzuolunmaz nəticələrə getirib çıxara bilerdi. Xüsusi, Qacarlar dövləti ilə münasibətənde Rusiya et-tiyatlı davranır, yaranan ərazi, serhəd məsələlərini danışçılar vasitəsilə həll etməyə çalışır.

Lakin 1825-ci ilin sonlarında Rusyanın Sankt-Peterburq şəhərində bas vermiş dekabristlər üsəni və bunun nəticəsində yaranmış siyasi böhran yenidən Rusiya-Qacarlar dövləti arasında müharibənin başlanmasına sebəb oldu. Rusiyaya qarşı müharibəye başlamışın vaxtı yetişdikləri düşündən Qacarlar dövləti 1826-ci il iyulun 19-da 60 minlik qoşunla Şimali Azərbaycana daxil oldu. Bununla da ikinci Rusiya - Qacar müharibəsi başladı.

1804-1813-cü illər Birinci Rusiya-İran müharibəsi zamanı az bir ordu ilə

medi. Lakin 1826-ci il 27 iyun Gəncə üsəni nəticəsində ruslar şəhərdən qovuldu. Cavad xanın oğlu Uğurlu xan və şəhəri elə keçirdi. Şəkide Selim xanın oğlu Hüseyin xan, Şamaxıda Mustafa xan, Salyanda, Qızılıqcadı, Lankaranda isə Mirhəsən xanın hakimiyyəti bərərər oldu.

Rusiya imperatoru general Yermolovun yerine Qafqazdakı rus qoşunları baş komandanı İ.Paskeviç təyin olundu. 1826-ci ilin sentyabr ayında Gəncə uğrunda gedən doğuslarında Qacarlar ordusunun darmadığın edilmesi, eslinde ikinci Rusiya-Qacar müharibəsinin müqəddərətinə həll etmiş idi.

1827-ci il iyunun 27-də Naxçıvan rus qoşunları tərəfindən işğal edildi. Bundan sonra 1827-ci ilin iyul-sent-

mayändə heyətinin tərkibinə İ.F.Paskeviç, A.S.Qriboyedov, A.M.Obrezkov, A.K.Amburger, N.D.Kiselyov və tərcüməçilər - A.A.Bakixanov və Q.M.Vlaqalı daxil idilər. Lakin bir neçə ay çəkən danışçılar zamanı tərəflər arasında əsasən təzminat məsələsi üzrə bəzi ciddi səbəblərdən razılıq alıb olunmadı. Bundan istifadə edən rus qoşunları yenidən hərbi əməliyyatlarla başladılar. 1828-ci ilin yanvarın 28-də Urmiya, fevralın 8-də Ərdəbil rus qoşunları tərəfindən işğal olundu. Tehran şəhəri üçün labüb təhlükə yarandığı əsasən Qacarlar dövlətinin şahı Fətəli şah Qacar Rusiya ilə danışçılarla başlıdı. Bu danışçılar Təbriz yaxınlığında Türkmençay kəndindən apanırdı. Danışçılarında Rusiya tərəfindən iştirak edən yeganə azərbaycanlı

duğu kimi, yene de Rusiyaya, ticarətin xeyrini tələb olunan hər yere konsullar və ticarət agentləri təyin etmək hüququ verilirdi. Eyni zamanda, Rusiya tərəfindən de İranın konsul və ya ticarət agentlərinə münasibətdə tam qarşılıqlı emel etməyə vəd verilirdi (madde 10) və s.

Müqavilənin 12-ci maddəsində Araz çayının hər iki tərəfindən dasınmaz emlaka malik olanları üç il vaxt verilirdi ki, onlar bu müddət ərzində onu azad suretdə satıslar və ya deyişsinlər. Lakin Rusiya imperatoru keçmiş İrvən şəhərin Hüseyin xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan həkimi Kərim xanı bərəklərdən mehrum edirdi. Müqavilədə əsirlerin tezliklə dəyişdirilməsi məsəlesi de nəzərdə tutulurdu.

Türkmençay müqaviləsindən 194 il ötür



yab ayları arzında rus qoşunları Çavambulağı, Abbasabadı və Sərdabəd qalasını elə keçirib İrəvanı mühasirəyə alırdılar. Həsan xanın başçılığı ilə İrəvanın müdaficəciliyi ciddi müqavimət göstərsələr də, oktyabrın 1-də İrəvan da ruslar tərəfindən işğal edildi. İrəvanın alınması Rusiya imperiyasının paytaxtı Peterburqda böyük sevincə qarşılındı. Bu qalebəyə görə Paskeviç "Erivanlı" ləqəbi aldı.

Naxçıvan və İrəvan xanlıqları elə keçirildikdən sonra rus qoşunları Çənubi Azərbaycana soxuldular.

1827-ci ilin oktyabrında ruslar Xoyu, Mərandı, Təbrizi ələ keçirdilər. Təbrizi idarə etmek üçün Mühəqqəqi idarə yaradıldı ki, burada asasən rus zabitləri və rusməyilli Qacar ruhanilərinin

A.A.Bakixanov olmuşdur. Onun da əsas vəzifəsi tərcüməçilikdən ibarət idi. Danışçıların müharibənin günahkarı kimi Rusiyaya 20 milyon gümüş rubl mədərindən təzminat ödəməti idi. Təzminat ödənilənə qədər rus qoşunları Çənubi Azərbaycanda qalırdı və təzminatın ödənilmədiyi təqdirdə bu ərazilərde Rusyanın müstəmləkəsi altına keçməli idi.

Müqaviləni Təbriz yaxınlığında Türkmençay kəndində Rusiya idarətindən İvan Paskeviç, Qacarlar tərəfindən isə Fətəli şahın böyük oğlu vəliahəd şahzadə Abbas Mirzə imzaladı. Gülistan müqaviləsinin bəzi maddələrinin məzmunu burada saxlanılmış, təzminat və s. həqində yeni maddələr əlavə edilmişdi.

16 maddədən ibarət olan Türkmençay müqaviləsinə görə Qacarlar dövləti Şimali Azərbaycana olan iddialarından əl çekdi. Müqavilənin birinci maddəsi ilə terəflər arasında abadi sülh elan olundur. Müqavilədə Gülistan müqaviləsinin qüvvədən düşdüyü və onun Türkmençay müqaviləsi ilə əvəz olunduğu göstərilirdi (madde 2). Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçməsi təsdiq edilir (madde 3); iki dövlət arasında kəsəhərlər dəqiqləşdirildi (madde 4); Qafqaz sira dağları və Xəzər dənizində yerləşen bütün torpaqların və bütün adaların, bununla bərabər həmin memlekətlərdə yaşayan bütün köçəri və başqa xalqların əbedilik Rusiya imperiyasına məxsus olduğunu tanırırdı (madde 5); müharibə zamanı Rusiya imperiyasına vurulmuş ziyana, həmçinin Rusiya təbəələrinin dörgələndigələr qurbanlara və itkiye hörmət eləməti olaraq, onların əvəzi pul təzminatı ilə ödənilməli idi (madde 6); Şahzadə Abbas Mirzə vəliahəd kim tanınır (madde 7); İran dövlətinin ticarət gemilərinin Xəzər dənizində sərəbst üzüm hüququ verildiyi halda, hərbi gə-

Türkmençay müqaviləsinə görə Arazdan cənubdaqı Azərbaycan torpaqları Qacarlar dövlətinin tərkibində qaldı. Müqaviləye əsasən Qacarlar dövləti müharibənin günahkarı kimi Rusiyaya 20 milyon gümüş rubl mədərindən təzminat ödəməti idi. Təzminat ödənilənə qədər rus qoşunları Çənubi Azərbaycanda qalırdı və təzminatın ödənilmədiyi təqdirdə Rusyanın müstəmləkəsi altına keçməli idi.

Türkmençay müqaviləsinə görə Qacarlar dövləti ərazisində rus tacirinə geniş imtiyazlar verilirdi. Xəzər dənizində yalnız rus donanmasının saxlanması faktı təsdiqləndi və beləliklə, Xəzər Rusyanın xalqı dənizindən keçirildi.

Türkmençay müqaviləsinin 15-ci maddəsinə əsasən Qacarlar dövlətinin Azərbaycan vilayətinin (yeni Çənubi Azərbaycanın) əhalisine Rusiyaya sərəbst keçə bilmək, keçirən danışçı bilən əmlakını, görürük və vergi qoyulmadan, özü ilə aparmaq və ya bir il ərzində satmaq hüququ verilirdi. Onların daşınmaz əmlakının satılması üçün isə beş illik müddət müyyən edilirdi. Müqavilədə açıq və konkret şəkildə ermənilərin adı cəkilməsə də, iki dövlət arasında ümumi razılıqda məhz ermənilərin köçürülməsi nəzərdə tutulmuşdur.

Türkmençay müqaviləsindən dərhal sonra, yəni 21 mart 1828-ci il tarixdə çar I Nikolay (1825-1855) Qərbi Azərbaycan ərazisində erməni vilayətinin yaradılması haqqında fərman imzaladı. Yaradılan köçürmə komitəsinin rəhbəri erməni əsilli Lazarev (Lazaryan) təyin edildi. Ermenilərin İrəvana köçürülməsinə xüsusi dıqqət yetirildiindən bu məsələ ilə meşğul olmuş üçün xüsusi komitə yaradıldı ki, ona da rəhbərlik erməni Behbudova tapşırıldı.

Bu müqavilənin şartları əsasında Qacarlar dövləti ərazisindən 40 minden çox erməni əhalisi Şimali Azərbaycanın Naxçıvan, İrəvan, Qarabağ və başqa bölgələrinə köçürülmüşdür. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı nəticəsində Azərbaycan xalqı öz müstəqilliyini itirdi. Bu tarixi ədalətsizlik nəticəsində vahid Azərbaycan torpağı "Şimali Azərbaycan" və "Çənubi Azərbaycan"ə bölündü.

Türkmençay müqaviləsi xalqımız üçün çox böyük facia oldu.

Vaqif ŞİRİNOĞLU,
AMEA A.A.Bakixanov adına Tarix
Institutunun "Tarixin nəzəriyyəsi,
monbaşınlaşq və tarixşünaslıq"
söbəsinin baş elmi işçisi,
tarix elmləri doktoru.